



Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin
müəllimi

Xəzər dənizinin şərqi sahilindən Məngəl-Altay dağlarında (Munx-Hayr-xan, 4362), Selen-qə çayı hövzəsinə qədər uzanan Türküstan diyan (coğrafi-landşaft örtüyüne görə Şərqi və Qərbi bölgələrə bölünməkə) XVI-XVII əsrdən etibarən rus işgalçlarının döyüş meydənına çevrilidiyindən (XIX-XX əsrlərdə onlara qoşulan hay kilsəsi daxil) tabib ki, güclü müqavimət hərəkatı ilə de üzəşmişlər.

XX əsrin 2-ci onilliyində Türküstan diyanında güclənen milli-azadlıq hərəkatının cəbhə xəttində ideoloji və hərbi gücü ilə mənfur rus-hay qüvvələrinə qarşı duran mücadilə önderlərindən biri Osmanlı Türkiyəsinin Ordu komandanı, gərkəmlı sərkərdə İsmayıllı Ənver paşa Hacı Əhməd paşa oğlu (1881-1922) olmuşdur...

Çar Rusiyasının xarici siyasetində qonşu dövlətlərə qarşı ərzi-işgəlçiliq planı əsas yer tutmaqla yanaşı, həm də qiyməlli və müxtəlif xammal ehtiyatı ilə zəngin olan Orta-Mərkəzi Asiya regionunun Türk-Müsəlman dövlətləri ilə (xüsusilə Xiva və Buxara xanlıqları olmaqla) XVI əsrdən başlayaraq siyasi-hərbi qarışdırılmalara dəha çox üstünlük vermişdir. Bu bölgə dövlətlərinə qarşı işgalçılıq siyasetinin yürüdürülməsi və siyasi-hərbi üstünlüklerin elde edilməsi Rusiya dövlətinin əsasən üç istiqamətde mövqə gücünü artırırdı:

-bölgədə formalaslaşmadı olan ve Osmanlı Türkiyəsi ilə bütün sahələrdə six bağlılığı olan Türküstan dövlətinin parçalanması, zəifləməsi və Rusiyadan asılılığının yaranmasında ("Türküstan" toponi) VII-II əsrin evvəllerində Maveraünnehər hökməndən Turan/Turxan şahın adı ilə bağlı çekilir, İran şairi Firdovsinin (940-1020) "Şahname" poemasında Turan xaçan təsvir edilib, IX əsrdə Buxara tarixçisi Əbu Bekir Narxaxi (899-959), Mahmud el-Qasqari (1008-1102) "Divanü Lügat-it Türk" eserində Türküstan diyanın Türkəlli xalqlarının inzibati-ərazi xəritəsini tərtib etmişdir)...tərefindən işledilib, nəhayət, 1867-ci ilde çar Rusiyası Türküstan general-qubernatorluğunu yaradaraq rəsmi müstəmləkə mərħəlesinin başlanğıcını qoymuşdur;

-Hind okeanına çıxış və Böyük Britaniyanın Cənubi Asiyada və Ərabistan yarımadasında tutduğu siyasi-iqtisadi və hərbi üstünlükle-

rini elə keçirməkdə (1919-cu ildə Şərqi xalqlarının kommunist iştiraklarının I qurultayında Rusiya MİK-nin sədri M.I.Kalinin (1875-1946) -"Dünya inqilabı şəlesi Şərqə doğru yayılmalıdır!" şurunu söylemiş, bu yığıncaqda çıxış edən İ.V.Stalin (1879-1953) də bu mövzunu müdafiə etmiş, həmin ilin dekabr ayında Kazan şəhərində çıxış edən hərbi işlər üzrə komissar L.D.Trotski (1879-1940) "Tatar və Başqırd nizamı silahlı qüvvələrin-

1918-ci illarda hərbi nazir olmuş, I Dünya müharibəsi dövrünün in miqyası hərbi emalıyyatlarına rehbərlik etmişdir. Türk Dövlətlərinin İslami Birlik hərəkatı ideyasının önderlərindən olduğundan 1920-ci illərdə Rusyanın Orta və Mərkəzi Asiya işgalinə və Milli-Azadlıq hərəkatının qanlı boğulmasına qarşı mübarizədə müqavimət hərəkatına rehbərlik etmişdir. 2008-ci ildə yaçı N.Kösoğlunun (1940) "Şəhid Ənver paşa" romanı 2019-cu il-

xadımlarlarından V.I.Ulyanov-Lenin (1870-1924), G.V.Cicerin (1872-1936), İ.V.Stalin, L.D.Trotski, E.M.Skiyanski (1892-1925), S.S.Kamenev (1881-1936), N.I.Buxarin (1888-1938), K.B.Radek (1885-1939)... ilə Moskva şəhərində görüşmüş, Türküstan diyanın Türk-Müsəlman xalqlarının müstəqil dövlətçiliyi və milli-azadlıq mübarizəsi, İslam dünyasının birliyi...mövzusunda Rusiya dövlətinin ideya-nəzəri məqsədləri ilə

saxlanıldılarını və asıl siyasi-hərbi taktiki emalıyyatlarını yerli şəraitə uyğun təhlil etdiğinden sonra Türküstan mili-müsəadilə tərefdar-lannın birləşməsini yaradıb ilə bilmüşdər.

İlk növbədə bu mücadilə Türk-İslam dəyərləri uğrunda beynəlxalq mübarizə seviyyəsi daşmışdır ki, öündə yena de Osmanlı Türkiyəsi/Türkəstan Cumhuriyyəti durdu.

O, həm də cəbhə-döyüş xəttinin öncül yerlərində Buxara Ordusunun Baş komandanı kim də yer

İsmayıllı Ənver paşa və Türküstan... 1920-ci illər...

den ibarət Hind korpusunun yaradılması zəruriyi"ndən dərişmişdir;

-Şərqi Asiyadan (Çin arazisindən) başlayan və Türküstan, Cənubi Qafqaz (Azerbaycan) və Türküstan diyanətindən keçərək Avropana çatan "Beynəlxalq İpek yolu" üzərində hərbi, iqtisadi-ticari üstünlükleri elə keçirməkdə siyasi-iqtisadi gücünü artırmaqla;

Cənubi Qafqazda olduğu kimi, Türküstan diyanında da çar Rusiyası həy kilsəsi və sürusündən istifadə etməklə işgalçılıq siyasetini yürütmüşdür. Bəla ki, XIX əsr boyunca həy quldur dəstələrinin gücləndirilmesi Rusiya və həy kilsəsinin başlıca məqsədi olduğundan Şərqi Anadolu və Azerbaycan hədudlarında Türk-Müsəlman əhalisine qarşı qəlliəm-soyqırım faciələrinin miqyası (bu faciələrin qarşısının alınmasında Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Hacı Əhməd oğlu Kılıgilin (1889-1949) xüsusi xidmatı olmuşdur) XX əsrin 10-20-ci illərdən artıq Türküstan diyanına keçməsinə baxmayara Bütöv Azerbaycanda rus-hay quldurlarına qarşı Qurtuluş mübarizəsi (həm də I Dünya müharibəsi illərində Türk-İslam məfkurəsinin və ideyasının qorunub saxlanılması namına), Orta və Mərkəzi Asiya bölgəsində isə mənfur düşmənlərə qarşı milli-azadlıq hərəkatı xeyli güclənmiş, bu sıradə böyük Türk sərkərdəsi və İslami birləşmə Amal yiyəsi İsmayıllı Ənver paşa Hacı Əhməd paşa oğlu da döyüşərək müqəddəs Müsəlman torpağında Şəhidlik məqamına yüksəlmışdır. Yəni, XX əsrin evvəllerində Azerbaycan dövlətçiliyi və xalqının müdafiəsi cəbhəsində kiçik qardaş Nuru paşa hənsi xidmətləri göstərmişdir, Türküstan diyanının tarixində de böyük qardaş İsmayıllı Ənver paşa eyni dərəcədə mücədilə missiyasını yerinə yetirmişdir.

Həsiyə. Osmanlı Türkiyəsinin ictimai-siyasi və hərbi-dövlət qurculuğunda 1908-ci ildən sonra mühüm yer tutan siyasi-hərbi xadimlərdən biri olmuş İ.Ənver paşa ilkin və orta pilləli hərbi məktəbləri bitirməklə yanaşı, Hərbi Akademiyada da təhsil almış, 1914-

dək 7 dəfə tekrar çar edilmişdir (Azerbaycanlı yazılı C.Cavansir bu əsəri dilimizə çevirmiştir).

Diger bir yazar A.Cəngizirin I Dünya müharibəsi haqqında qəleme aldığı kitabda da İ.Ənver paşa haqqında tarixi faktlar işıq üzü görmüşdür.

Türküstan diyanında XX əsrin əvvəllərində baş verən siyasi-hərbi hadisələrin təhlili göstərir ki, çar Rusiyası Türk-Müsəlman xalqlarına qarşı etno-demografik, milli-ırqi, dini-mədəni...ayrı-seçkilili eyni üslubda həyata keçirmişdir-hay kilsəsi ilə elaqəyə girərək quldur hədəşnak silahlılarından yararlanaraq həm dövlət quruculuğunu sarıtmışdır, həm də yerli xalqlara qarşı soyqırım faciələrini törətməkdə məkrili planların müellifi olmuşdur. Bu sahədə farqlənən hədəşnak ünsürlərə (S.Şaumyan, A.İ.Mikoyan, İ.X.Bagramyan, L.S.Şaumyan...) 1918-1919-ci illərdə sovet idarəetmə, hüquq-mühafizə, müdafiə... orqanlarında məsuli vəzifələrin həvalə edilməsi bu məqsədlərin davamı idi..

Bu baxımdan Türküstan dövlətlərinə qarşı münasibətde Rusiya dövləti eyni yanaşmanı sərgiləmişdir-Qafqaz cəbhəsində Osmanlı Türkiyəsinə qarşı müharibədə xəyanətkar, salqın, cəsəs, riyakar...hay-dəsnak dəstələrini Türküstan cəbhəsinə de yetirmiş, Türk-Müsəlman xalqlarına qarşı azığın bir alay (1-ci Türküstan alayı) yaratmış, Şərq cəbhəsinin 4-cü Ordusu (1919-1920-ci illərdə M.V.Frunze ilə birlikdə Q.K.Voskanyan (1887-1937) rəhbərlik etmişdir, sonuncu 1925-1926-ci illərdə Türküstan cəbhə komandanının kəməkçisi de olmuşdur) İsmayıllı Ənver paşa ordusu ilə döyuşlərdə iştirak etmişdir.

İsmayıllı Ənver paşa Türk dövlətləri birliyinin və İslam amalının vəhdəti uğrunda Türküstan cəbhəsində apardığı mücadiləye (1920-ci ildə Bakı şəhərində keçirilən Şərq xalqlarının kongresində İ.Ənver paşa iştirak etmiş və bəyanat vermişdir) başlamazdan əvvəl Rusiya dövlətinin yürüdüyü siyasi-hərbi xətt ilə tanış olmaq üçün 1920-ci ildin yayında siyasi-hərbi

bağlı fikir mübadiləsi aparmış, elecə de Türk-İslam dünyasının varlığını-mövcudluğunu müsahibələrinin nəzərində qatdırılmışdır.

Təbii ki, Osmanlı Türkiyəsi/Türkəstan Cumhuriyyəti üçün

Türküstan diyan, Orta və Mərkəzi Asiyanın Türk-Müsəlman xalqlarının dövlətçiliyi və milli güvenliyi, özgürliyünün, milli-mədəni, dini-fəlsəfi ərsinib... qorunub saxlanılması Azərbaycan Cumhuriyyəti kimi eyni dəyərə malik olmuşdur.

Qeyd etmək lazımdır ki, bu sefərdə onu səfir Əli Fuad bəy Cabəsəy (1882-1968), dövlət və hərbi xadim Əhməd Camal paşa (1872-1922), M.K.Atatürkün kəməkçilərindən biri Şükrü Tezer Nuru bəy oğlu (1893-1969), İ.Ənver paşanın emisi, hərbi xadim Xəlil paşa Kut (1881-1957), Osmanlı parlamentiñ millet vekili, 16 mart 1921-ci il Moskva Sülh müqaviləsinə imza atanlardan biri Yusif Kamal Tengriş (1878-1969), həmin dövrə Xarici işlər nazirinin müavini Bekir Sami bəy Kunduh (1865-1933)...de iştirak edib.

Nəzəre alçaq ki, Osmanlı Türkiyəsi/Türkəstan Cumhuriyyətinin dövlət/məfkurə qayesinin milli ideya teməyülü esasında İ.Ənver paşanın nəzəri-təfəkkür amalı iki əsas xətt üzərində formalaslaşdırılmışdan qarşıya qoyulan məqsədi aydın olmuşdur:

-Türk-Müsəlman dövlətlərinin Anadolu-Qafqaz-Türküstan-Altay hədudlarını ehəte edən Bütövlüyünün-Birliliyinin yaradılması;

-Türk-Müsəlman dövlətlərinin özgürliyünün temin edilməsi və qorunub saxlanması... məfkuresi esasında qurulduğundan və Rusiya dövlətinin siyasi riyakarlığına əmin olduğunu sonra qısa müddəde siyasi-hərbi qərarların qəbul edilməsi;

Görkəmlı sərkərdənin 1921-1923-cü illərdə yaşadığı Türküstan tarixi bunu aydın ifade etmişdir.

Odur ki, 1921-ci ildin oktyabr ayında İ.Ənver paşa Buxara şəhərinə gəldikdən və yerli şərait ilə tanış olduqdan sonra Rusiya hökumətinin işgalçılıq niyyətinin dəyişmədiyi, imperiya xəstəlinin qorunub

tutmuşdur. Bəla ki, İ.Ənver paşa ilə Türküstan cəbhəsində Türk ordusunun albayı Salim paşa (Xoca Sami bəy), artilleriya kapitanı Əbdül Qadir Mühəmməd bəy de pli-müşər.

Buxara xanlığı Türküstan diyanında mərkəzəmiş, siyasi-iqtisadi dövlət sisteminin təşəkkül tapıldığı, əhali maskunlaşması baxımdan iki inzibati-ərazi vahidi olduğundan və rus-hay qruplaşmasının güclü hərbi qüvvə yetidiyindən Türküstan diyanının həlliədi məhkəmə qəzalıqları bu bölgə id. Bölgənin müdafia xəttinin gücləndiriləsi məqsədi ilə Şərqi Buxara cəbhəsinə (Gülyab, Bəlçuvan, Darvaz, Qaradevin...bölgələrinə, müasir Tacikistan Respublikasının mərkəzi hissəsi) emir Seyid Mir Muhammed Seyid Əbdüleñəd xan oğlu Alim xan (1880-1944) və yerli silahlı qüvvələr komandiri Dövlətməndə bəy Kamaləddin bəy oğlu (1870-1922) tərəfindən qüvvələr yerləşdiriləse də, İ.Ənver paşa herbi üstünlüyü müəyyən müddət qorunub saxlaşsa da, düşmənə ağır zarbələr vursa da (1922-ci ilin dekabr ayında kiçik qardaşı Kamile yazdı) məktubda bildirilmişdir ki, son 10 gündə 5 dəfə rus-hay qüvvələrə qarşı döyuşa girib, hamisində qəlib çıxb, saysız-hesabsız canlı qüvvə mehv edib...), işgalçılardan hərbi qüvvə və silah-sursat təchizatı arasındasız məmən edildiyindən həmin elverişli mövqeyi axıradek saxlamadıq məmən olmamışdır...

Ariq 1923-cü ildin yayında İ.Ənver paşanın ordusu Düşənbə şəhərini tərk etməli və Bəlçuvan nahiyyəsinə çatılmaya mecbur olur. Bəlçuvan şəhərində İsmayıllı paşa və Dövlətməndə bəy bəyinə qədir Qala indi de tarixi-mədəni abide kimi qorunmayıdadır.

Azerbaycan tarixinin Türküstan tarixi ilə doğmalilığını yaratmış tarixi olaylardan bir de odur ki, İ.Ənver paşanın həmin illərdə silahdaşlarından, mücadilə heyətinə şəhək olanlardan biri de general Axund Yusif Ziya Mustafa oğlu Talibzadə (1877-1923) olmuşdur (görkəmlə edibimiz A.Şaiqin (1881-1959) böyük qardaşı).

(ardı var)